



Mukəddəs Kitab

Təwrat 33-ķisim

«Mikah»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 33-ķisim

«Mikah»

(Mikah pəyəqəmbərning kitabı)

Kirix söz

Pəyəqəmbər toqrisida

Mikah pəyəqəmbərning arkə kərünüxi bizgə naməlum. Uning yurti Yəhudanıng jənubiy təripidiki, Yerusalemdin ottuz kilometr yıraklıktıki «Morəxət» yaxı «Morəxət-Gat» degən kiçik bir yeza idi. Xuning üçün biz uni dehkan yaki terikqi boluxı mumkin dəp pərəz kılımız. Xunglaxkımı uning ixlətkən səzlükleri bək addiy səzlükler bolοjan. U köbul kılοjan wəhiylərnin bəziliri padixah, əmirlər wə Yerusalemdiki baylar toqrisida bolοaqka, u pat-pat yurtidin qikip «qong xəhər» bolοjan Yerusalemoja barojan bolsa kerək. U Yəxaya pəyəqəmbər bilən zamandaх bolup, ikkilisi Yəhudada bexarət bərgən, ohxaxla nəpsi aram tapmaydiqan baylarning wə «Nemə gəp kulağğa yaksa xu gəpnı eytidiqan» sahta pəyəqəmbərlərinin əksilikləri uqrıqan. Yəxaya pəyəqəmbər Mikahning bir bexaritini ez kitabida nəkıl kəltürgən (4:1-4). Xu dəwrlərdə Amos wə Həoxiya pəyəqəmbərlər «ximaliy padixahlıq» Israilda bexarət beriwatkanıdi. Mikahning bexarətləri Yəhuda toqrluluğunu həm «ximaliy padixahlıq» («Israil») toqrluluğunu idi. Bəzi wəkiltər u «Israil» degən səzni ixlitip ikki padixahlıknı birlikdə tiloja alıdu. Bundak əhwal kərulgəndə biz izahatlarnı bərdük.

Yezilojan wəkti

Kitabidiki birinqi ayəttə Mikahning pəyəqəmbərlik hizmitini kiliwatkan məzgili kərsitilidu. Bu məzgil Yəhuda padixahları Yotam, Ahaz, Həzəkiyanıñ təhtkə olтуроjan wəktlərini eż iqığa alıdu — yəni miladiyədin ilgiriki 739-686-yilları (jəmii 53 yıl). Kitabtiki bexarətlərning kepinqisi Asuriyə imperiyəsi Yəhudani ixojal kilixtin ilgiri, yəni miladiyədin ilgiriki 701-yılından ilgiri yezilojan bolsa kerək — qünki ular xu wəkəni aldin'ala eytidu.

Kitabning arkə kərünüxi wə temisi

Miladiyədin ilgiriki 922-yili Sulayman padixah əlgəndin keyin, Yəhuda wə Israil ikki padixahlıq bolup bir-biridin ayrılip ketidu. «2Tar.» 10-babta mundak hatiriləngən: «**Xu tərikiđə Israil Dawutning jəmətiđin** (yəni, Yəhuda kəbilisidin) **yüz ərüp, bügüngə kədər uningoja əksik kəldi**».

Xu wəkittin keyin, yəni miladiyədin ilgiriki 8-əsirning ikkinqi yerimi, Israil wə Yəhuda hər ikkisining əng gülləngən məzgili idı. İkki paytəht — Yerusalem wə Samariyə zor bayaxatlıktın bəhərimən boluxka baxlıojanıdi. Bırak ular bu bayaxatlıkka eojir bədəl tələngənidi — u bolsimu, kəmbəoşəllərning dəhəxətlik ekspliyatsiya kılınixidur: «baylar tehimu beyip ketiwater, namratlar tehimu namratlixiwatkan» idi.

«Mikah»

Hudaning Musa pəyəqəmbərgə qüxürgən kanunlirida «namrat», «tul hotun», «yetim-yisir» wə «yat musapir»lar oja yardım berix toqırısında heli kəp maddilar bar idi. Hər yəttə yilda, kərzni bikar kılıx, əzini küllükka setiwətkənlərni hərlükkə käyturux kerək idi; hər əllik yilda («azadlıq yılı» yaki «buroja (qelix) yılı») barlıq kərəzlərni bikar kılıx wə yər-zeminni əz igisigə yaki ailisidikilərgə käyturux kerək idi. Hər yili həsulning «tunji axlıq»ı yaki «tunji mewiliri» din ayriq elip, ibadət hizmitidə bolovan kahinlər həm Lawiy kəbilisidikilərə, andin kəmbəqəllərgə üləxtürüp berixi kerək idi; həsul aloğanda (məyli etizdin, üzümzardin bolsun) pəkət bir ketimla «yoqiwelix»ka bolatti. Muxu yioqiwelixtin keyin kelip kələqan yaki keyin pixkən ziraatlır yaki mewilərni kəmbəqəllərning yioqiwelixiqə qaldurux kerək idi; hər üç yilda, həlkning barlık kirimlirining wə aloğan həsullirining ondın birini ayriq kəmbəqəllərgə tarkitixi kerək idi. Bularning həmmisining üstidə, mukəddəs əşəndik: «**Parwərdigar Hudayingni pütün kəlbinq, pütün jening, pütün zehning, pütün küqüng bilən səygin**» wə «**Əzüngni səygəndək қoxnangni səygin**» degən ikki «**büyük pərman**» bar idi. Sulayman padixah əzinin bir nəsihəti bilən diqqətimizni bu ikki pərmanni ayriwətməslik üstigə mərkəzləxtüridi: «**Miskinni bozak kılouqu — Parwərdigar oja həkarət kılouqidur; hajətmənlərgə xapaət kılıx uni hərmətligənləktur**» («Pənd.» 14:31).

Lekin həkimdarlar, kahinlər wə həlkning zor bir kismi bu bəlgilimilərning həmmisini kezigə ilmayla qalmay, əksiqə ohximiqan dərijidə aldamqılık, op'oquq bulangqılık, zinahorluk kılıx wə sot sorunlirida para yeyixtək yaman illətlər pəyda kıləqanidi. Hudaning wəkilləri bolovan kixilər, yəni muxundak əhwənli əyiblixi kerək bolovan kahinlər wə «pəyəqəmbərlər» süküt arkılıq əxuluxini bildürgən yaki uni aktiplik bilən kollionanidi. Həyran əkərlik ix xuki, Samariyə (Israil) kərənütə intayın dindar bir həlkə qəhrəmanı. Biz Təwrattiki «Amos pəyəqəmbər» wə «Hoxiya pəyəqəmbər» degən kisimlardın ularning sadıqlıq bilən tawapkahalar (Bəyt-Əl, Gilgal wə Bər-xəba)qa «həjə» kılıdiqanlığını, kurbanlıqları kılıxka amraklığını wə diniy paaliyətlirining «dəbdəbilik»likini bilimiz. Təwrattiki «Yəxaya pəyəqəmbər» degən kisimdin ularning «taat-ibadət»lirigə əxuləqan yekimlik yaki munquluk muzika-nahxılırı tooprukluq həwərdar bolımız. Birək ularning xu diniy paaliyətlirining həmmisi Hudaning nəziridə həkikiyə ihlasmənliktin tolimu yırak bolovan, yirginqlik pasıklılık, halas. Uning üstigə, ularning xu «ibadət»i hətta butpərəslik bilənmə arilixip kətkənidə.

Huda Musa pəyəqəmbərgə qüxürgən kanunda əziga kurbanlıq kılıxning pəkət bir jaydila bolidiqanlığını bekitkən. Ahirda bu jay Yerusalem boldı. U taqlar yaki dəngələr bolovan «yukarı jaylar» üstigə əziga kurbanlıq kılıx ibadəti üçün kurbangahlarıni kuruxnu kət'iy mən'i kıləqanı. Birək heli baldurla kixilər (xübhəsizki, əslidə yahxi niyət bilən) muxundak kurbangahlarıni yukarı jaylarda kuruxka baxlıqan; ular uzun etməyla butpərəslik jaylırioq aylınip kətkən; bəzi butqə qoqunux paaliyətləri hətta «Pərvərdigarning namida» etküzüllətti. «Baal» degən butlar oja qoqunoqanda, hər hil xəhwaniy gunahları xu «ibadət»ning bir kismi bolovan; ixlar hətta bəzidə təsəwwur kıləqsiz dəhəxətlik həldikli «insanni kurbanlıq kılıx»ka aylınip kətkənidə. Yəhūda bilən Israilni əhwənli dəl uzun yillar tewipning dəwətlini anglimiqan, tamaknı həddidin taxkiri kəp yegəxkə, eojir kesəlgə giriptar bolovan intayın semiz adəməgə ohxatkılı bolidü. Sirttin əkərlikdən qıçırıqanda uning kiyapiti intayın gəwdilik wə əməkçi bolovanını bilən, lekin uning həliti intayın hətərlik bolup, hərkəqan yikilip olıtxum mumkinqliki bar bolidü.

Yəhūda wə Israilning ətrapidimü kəp awariqılıklər bar idi. Ottura xərkətə zor əzgirixlər pəyda bolovanidi. Miladiyədin ilgiriki 8-əsirning ikkinçi yerimida tarix boyiqə əng ənənə, aldamqi wə təkəbbur imperiyələrdin biri, yəni Asuriyə imperiyəsi məydanqışa qıçıp, tezla

«Mikah»

üstünlükkə erixti. Mikahning pəyərəmbərlik hizmət məzgili ularning tət padixaḥining dəwrini əz iqigə alidu. Bu tət padixaḥning hərbiri «mukəddəs zemin»ga tajawuz kılıp kirgən: —

(1) Tiglaf Piləsər (III) (744-727). U Asuriyəni jaḥangirlik yolioqa kirgüzgən. Filistiya, Dəməxk, Galiliyə wə «Trans'iordaniyə» kəyni-kəynidin uning қoxunlırioqa tən bərgən.

(2) Tiglaf Xalman'əzər (V) (726-722). U «ximaliy padixaḥlıq»ning paytəhti Samariyəgə hujum kılıqan. Xəhər ahirida uning iz basarı Sargonqa təslim bolovan.

(3) Sargon (II) (722-705). Samariyə wə ximaliy padixaḥlıqning kalojan jayliridikilərni sürgün kılıqan. Təkəbbur Samariyə əyni qəndə pəkət Asuriyəning bir «elkə»si bolup kalojan.

(4) Sənnaherib (704-681). Asuriyəning əng dəhəxətlik, rəhimsiz padixaḥı. Samariyəning təslim bolovanlıkı toqıruluk həwər Yəhūdada həm körkənq həm «rəkibimiz ahirida yok bolidu» degəndək birhil kərənglik pəyda kılıqan. Həzəkiya padixaḥ kəp jəhətlərdə ihsənmən adəm wə «islahatqi» bolup, Yəhūdaning butpərəslikining kəp sirtki ipadilirini elip taxlıqanıdi. Birak Sargon IIning oluxi bilən, u Asuriyəgə takəbil turux üçün Yəhūdani Misir, Babil wə baxkilar bilən ittipakdax kılıxni «danalıq» dəp bilgən. Bu siyaseti üçün u Yəxaya həm Mikah pəyərəmbərlər təripidin əyibləngən. Dərweşə Sənnaherib köy kötinioqa qüxxən bəridək miladiyədin ilgiriki 701-yili Yəhūdaqa hujum kılıp, 46 xəhər (yümlidin Mikah pəyərəmbər 1:10-15də aldin'ala eytkən tokkuz xəhər)ni ixqal kılıp, Yerusalemni muhəsirigə alıqan. Həzəkiya bolsa Yəxaya wə Mikahning bexarətlərini anglap ittipakdaxlırını taxlap: «təslim bolmayızm» dəp həmmə ixlarnı Pərvərdigarə tapxuroğan. «Yəxaya pəyərəmbər» degən kitabtin okurmənlərning bilginidək, Huda bu ixka biwasitə kol tikkan; bir keqidila Asuriyəning 185 ming əskiri sırlıq əhalı əlgən. Bu karamət yolbaxqılarning, xundakla həlkəning kənglini pəkət ķışka bir məzgil Hudaoqa ķaratkan. Keyinkı yüz yil iqidə pütün həlk «bir krizistin yənə bir kriziska» putlixip yürdü. Nebokadnəsər Babilə padixaḥı bolovanında, pütün həlk (Mikah bexarət bərgəndək, 4:10) Babilə sürgün bolup kətti (miladiyədin ilgiriki 587-yili).

Birak Mikahning bexarətləri Hudanıng eoir jazalaxlıri bilən tohtap kalmayıdu. Israilning tartkan azablılıq arxılık, ular Hudaoqa nida kılıqanda, «Kütküzəquqi-Məsih» tuqlulidu (2:12-13, 5:1-6). Mikah (5:2də) uning tuqlulidiojan jayini, yəni Bəyt-Ləhəm degən kiqikkina yezini aldin'ala eytidü. «Məsih» bolsa ahirida Israilni pütünləy Hudanıng yenioja կayturidü. U arxılık Israil dunyani yorutidiojan parlak nuroja aylandurulidu (4-bab). Birak arılıkta ular yənə kəp jəbir-japa tartidü.

Injilni okuqanlar biliduki, «Bəyt-Ləhəmdə tuqlulidiojan» Məsih bolsa dəl əysadin baxka adəm əməs. Kəlgüsü bir zamanda Israil üçün kılıdiqinidək, U bu zamandimu «pulpərəslik», «xəhwaniylık» wə «hökükərəslik», hətta ķuruk «diniy xəkilwazlıq» կatarlıq butlarnı taxlap, Əzini izdigənlər üstigə Əzining parlak nurini qağıdu.

Məzmunlar: —

Yukirida kərsətkinimizdək, Mikahning pəyəqəmbərlik hizmitini kıləjan wəkti 50 yil bołojan. Xübhisizki, uning kitabining məzmunu xu məzgildə yətküzgən nuroğun həwərlirinə ihqam bir yəkünidur.

Üq қatar bexarət — həmmisi «Anglanglar!» bilən baxlinidu

1-қatar bexarət (1:2-2:13)

İsrail «Gunaһınglar tüpəylidin düxmənlərning hujumioja uqraysılər wə sürgün bolisilər» dəp agaһlandurulidu (1:2-2:11). Birak Pərwərdigar Əzi tallıqan «kaldı»sini Yerusaleməmə yiojidi. Ular düxmənning muhəsirisidin bəsüp etidü, Pərwərdigarning Əzi ularning padixahı bolidu (2:12-13). Bu wəkənəng ezi birhil bexarət bolup:

(1) Məsihning yengi əhədə astida ixəngüqilərdin tərkib tapkan Əzining «kaldısı»ni yioqip ularoqa bołojan yetəkqılık hizmitini wə:

(2) Ahirkı zamanlarda yüz beridiojan ixlarnı kərsitidü. Xu qaođda Huda Israilni yukiridiki wəkəgə ohxap ketidiojan qorkunqluk əhəwal astida yənə karamətlərni kərsitip kutkuzidu.

2-қatar bexarət (3:1-5:15)

Yerusalemning yetəkqılıri pütünləy qırıkləxkənlikü tüpəylidin, Pərwərdigar Yerusalemni harabılıkkə aylandurımən, dəydu (3:1-12); birak u yənə ahirkı zamanda Yerusalemni barlıq əllərdin üstün kətürimən, dəp wədə beridü; (4:1-5); Əzining «kaldısı»ni uning iqidin yioqixka, (4:6-8) xundakla bu paklandurulmuş yengi halk üçün ularını qəlibilik yetəklaydiojan «padiqi», yəni Məsihni əwətixkə wədə beridü (5:1-15).

3-қatar bexarət (6:1-7:20)

Həlk butpərəslik, asiylikı wə aqkəzlükidin zawallıkkə yüz tutidü (6:1-7:7); birak Huda tallıqan «kaldısı», yəni Uning məmin bəndləri Uning rəhim-xəpkitigə erixip, kəqürüm kılınip kutkuzulidu (7:8-20).

Xuning bilən pəyəqəmbərning hərbir «jazalax həwər»ı bolsa uxbu həwərgəixinip towa kıləjanlar üçün ümidlik nukta bilən ahirlividü. Kəpçilik Hudanıng jazasioja uqrayıdu; birak Mikahlıqə dəwrdax bołojan Yəxaya pəyəqəmbərning səzi boyiqə: «**Bir «kaldı» kaytip kelidu** (wə kutkuzulidu)» («Yəx.» 10:21).



Mikah

Bexarətlər 1-ķatar

Barlıq əllər, anglanglar! Samariyə wə Yəhūdaning həlioqa way!

1 ¹ Pərvərdigarning səzi — Yotam, Aħaz wə Həzəkiya Yəhūdaqa padixah bolоjan künlərdə
Morəxətlik Mikahqa kəlgən: —

— U bularni Samariyə wə Yerusalem toqrisida kərgən.

2 Anglanglar, i həlkələr, həmminglar!

Kulak sal, i yər yüzü wə uningda bolоjan həmminglar: —

Rəb Pərvərdigar silərni əyibləp guvahlıq bərsun,

Rəb mukəddəs ibadəthanisidin silərni əyibləp guvahlıq bərsun!

3 Qürki mana, Pərvərdigar Əz jayidin qıkıdu;

U qüxüp, yər yüzidiki yukarı jaylarnı qəyləydu;

4 Uning astida taşlar erip ketidü,

Jilojalar yerildü,

Huddi mom otning alddıa erigəndək,

Sular tik yardin təkulgəndək bolidü..

5 Buning həmmisi Yakupning itaətsizliki,

İsrail jəmətidiki gunahalar tüpəylidin bolidü;

Yakupning itaətsizliki nədin baxlanoqan? U Samariyədin baxlanoqan əməsmu?

Yəhūdadıki «yukarı jaylar»ni yasax nədin baxlanoqan? Ular Yerusalemın baxlanoqan əməsmu?.

6 Xunga Mən Samariyəni etizdiki tax dəwisi dək,

Üzüm tallırı tikixkə layık jay kiliwetimən;

Mən uning taxlırını jilojıqa domilitip taxlaymən,

Uning ullırını yalingaqlaymən;

7 Uning barlıq oyma məbusdılıri para-para qekiyetlidü;

Uning pahixiliktin erixkən barlıq hədiyəliri ot bilən kəydürülidü;

Barlıq butlırını wəyrana kılımən;

Qürki u pahixə ayalning həkkə bilən bularnı yioqip toplidi;

Ular yənə pahixə ayalning həkkə bolup kaytip ketidü.

1:2 Kən. 32:1; Yəx. 1:2

1:3 «... U Pərvərdigar qüxüp, yər yüzidiki yukarı jaylarnı qəyləydu» — «kirix səz»də eytkimizdək, «İsrail (wə baxka əllər) üçün «yukarı jaylar» butlarqa, jin-xəytanlarqa ataloqan jaylar idi.

1:3 Kən. 32:13; 33:29; Zəb. 115:3; Yəx. 26:21; Am. 4:13

1:4 «Qürki mana, Pərvərdigar ez jayidin qıkıdu... 3-ayət U qüxüp, yər yüzidiki yukarı jaylarnı qəyləydu; Uning astida taşlar erip ketidü...» — demisəkmu, bu ahirki zəməndək «Pərvərdigarning künü»ni kərsitidü.

1:4 Hak. 5:4; Zəb. 18:7-9; Zəb. 68:2, 8; Zəb. 97:5; Am. 9:5

1:5 «Yakupning itaətsizliki nadın baxlanoqan? U Samariyədin baxlanoqan əməsmu? Yəhūdadıki «yukarı jaylar»ni yasax nadın baxlanoqan? Ular Yerusalemın baxlanoqan əməsmu?» — İsrail wə Yəhūdada «yukarı jaylar» butpərəslikkə ait, yirginqlik jaylarqa aylandurulmuşandı. «yukarı jaylar» yasax «Yerusalemın baxlanoqan» — Sulayman padixahıng bu ixarda ayibi bar idi («2Pad.» 11:7 ni korüng).

1:6 «Xunga Mən Samariyəni etizdiki tax dəwisi dək, üzüm tallırı tikixkə layık jay kiliwetimən» — baxka birhil tərjimi: «Xunga Mən Samariyəni etizdiki tax dəwisi dək, yengila tikilgən uzumzarlıktək kiliwetimən». «Mən uning taxlırını jilojıqa domilitip taxlaymən» — Samariyədik həxəmətlik imarətləri ajayıb həywətlik qong taxlardın yasaloqanı (Omri deyən padixahıng nadın baxlap). «... domilitip taxlaymən» — ibranı tilida «... teküp taxlaymən».

1:7 «Qürki u Samariya pahixə ayalning həkkə bilən bularnı yioqip toplidi; ular yənə pahixə ayalning həkkə bolup kaytip ketidü» — «pahixə ayalning həkkə» toojluluk; — «kirix səz»imizdə eytiləndək, İsrail wə Yəhūdaning butpərəsliliyi hərhlil xəhənənlilik bilən arılaşxan. Buthanilarqa məhsüs «atap beçiqliqən» pahixə ayallar bilən billə yetix butkə qoqunuxning bir paaliyyiti idi, xuning bilən buthanilar wə ularnı baxkuroquları bu arkılık beyp kətkənidi. «Pahixə ayalning həkkə bolup

«Mikah»

⁸ Bular üçün mən ah-zar kətürimən,
Mən həwlaymən;
Yalingayak, yalingaq degüdək yürimən;
Mən qılberilərdək həwlaymən;
Həwkuxlardək matəm tutup yürimən.
⁹ Qünki uning yarılıri dawalioqsızdur,
U hətta Yəhudaqıqimu yetip,
Həlkimning dərwazisioqa, yani Yerusalemıqə yamridi.

¹⁰ Bu apətni Gat xəhirdə sezlimənglər,
Kət'iy yioqlimanglar;
Bəyt-la-Afrəh xəhirdə topa-qangda eojinanglar!

¹¹ I Xafirda turuwatkan kız, yalingaqlik wə xərməndilik iqidə əsirlikkə et;
Zaananda turuwatkan kızlar talaoqa həq qıkkan əməs;
Bəyt-Ezəl ah-zarlar kəturməktə;

«Huda səndin mukim jayingni elip ketidu!».

¹² Marotta turuwatkan kız yahxilikə təlmürüp tit-tit boluwatidu;
Birak yamanlıq Pərvərdigardin Yerusalem dərwazisioqa qüxti.
¹³ Tulparni jəng hərwisişa qat, i Lakıxta turuwatkan kız;
(Lakıx bolsa, Zion kızıloqa gunahning baxlaqan yeri idi!)
Qünki səndə Israelning itaetsizlikli tepilidu..

¹⁴ Xunga sən huxlixix hədiyilirini Morəxət-Gat xəhiriğə berisən;

katıp ketidu» — Israilni ixqal kılıcuqı Asuriya imperiyası wə keyin Babil imperiyası bəllkim muxu butpərsəslətin erixkən mal-dunyalırını ohxax yolda (ezlirinin buthanılırını selip, butpərsəslək-pahixiwazlıq arkılıq beyixkə) ixlətkən boluxi mumkin!

-Baxka birhil qüßənqisi: — pahixiwazlıq arkılıq erixəlgən xu kümük butlaroja həl berixkə ixlətkən; tajawuzqilar kümüxnı kaytidin eritip, uni təngilərgə aylanduridu; andin u kaytidin «pahixa ayalıñın hakkı»gə ixilitilixi mumkin.

^{1.8} «Bular üçün mən ah-zar kətürimən, mən həwlaymən ... man qılberilərdək həwlaymən; həwkuxlardək matəm tutup yürimən» — Mikah payənbər Samariyədikilərgə intayın keyüngini üçün kəttik azablanqan. Xuning bilan u ularoşa kəlgüsü apətni kərsitidən «rəsim bolux» üçün, həlkinqing bu ixlarning tezla reallikə aylındıqanlığını bilip yetixi üçün, ular alıda yalingaq (bəllkim «yerim yalingaq») yürüdü.

^{1.8} Ayup 30:29

^{1.9} «U hətta Yəhudaqıqimu yetip,...» — muxu yərdə «u» apət yaki «Samariyəning yarılıri»ni kərsitudu. «U apət hətta Yəhudaqıqimu yetip, ... Yerusalemıqə yamridi» — 10-16-ayətlərdə Mikah Asuriyə imperiyəsinin Yəhudanı ixqal kılıdıcınlığını addın'la ettiydi. Muxu ayətlərdiki 11 xəherning hərbiri payənbərnəng yurti «Morəxət»in kep deyəndə 9 kilometr yaraklıkta bolup, «Morəxət»ta turup kərgili bolatti. Mikah hərbir xəherning namırinə mənisi həkkidə uningoşa maslaxkan sezlərni kılıp, ularning əhəwalını süptülgən. Dərwəkə hərbir xəhər ahirida Asuriya taripidin ixqal kılındı.

^{1.10} «Bu apətni Gat xəhirdə sezlimənglər, kət'iy yioqlimanglar» — «Gat» degən isimning mənisi «yioja»oja yekin. «Bəyt-la-Afrəh xəhirdə topa-qangda eojinanglar!» — «Bəyt-la-Afrəh» «topa-qanglıq yurt» degən manida.

^{1.10} 2Sam. 1:20; Yər. 6:26

^{1.11} «I Xafirda turuwatkan kız, yalingaqlik wə xərməndilik iqidə əsirlikkə et» — «Safir»ning mənisi «güzəllik», «yekimlik». «Huda səndin mukim jayingni elip ketidul» — ibranıy tilida «U səndin mukim jayingni elip ketidul». «Zaananda turuwatkan kızlar talaoqa həq qıkkan əməs» — «Zaanan»ning tələppuzı «qıkix» deqən sezga yekin. «Bəyt-Ezəl ah-zarlar kəturməktə; Huda səndin mukim jayingni elip ketidul» — «Bəyt-Ezəl» deqən «elip ketix»kə yikin ahəngda.

-Ayəttiki ikinci qismının baxka birhil tərjimi: «Zaananda turuwatkan kızlar Bəyt-Ezəlning ah-zarlıroja qıkkan əməs; səndin mukim jayingni elip ketidul».

^{1.11} Yəx. 47:3

^{1.12} «Marotta turuwatkan kız yahxilikə təlmürüp tit-tit boluwatidu» — «Marot» degənning mənisi «aqqık» — ular «yamanlıq»ning aqqılıklığını tətbiyi. «...yamanlıq Pərvərdigardin Yerusalem dərwazisioqa qüxti» — Sənnaherib Yəhəudadıcı nuroğan xəhərlərini mühasirigə aloşandan keyin Yerusalemıni ixqal kılalmay dərwazisini tohtap қaldı. Ahirida məqəlup boldı.

^{1.12} Am. 3:6

^{1.13} «Tulparni jəng hərwisişa qat, i Lakıxta turuwatkan kız» — ibranıy tilida «Lakıx»ning tələppuzı «at»kə yekin. Lakıx xu rayondıqı əng küqlük xəhər; atka tayinixinə ozi bir gunah, Huda Israileşa «atka tayinix»ni kət'iy man'ı kılçanıdı («Qan». 17-bab). Ularning atlaroşa tayinixi bəllkim Yəhudaqə səlbiy ülgə boluxi mumkin idi. «Lakıx bolsa, Zion kızıloqa gunahning baxlaqan yeri idi» — Lakıx xəhəri Yəhūdada boloxunu bilən birinqi bolup ximaliy padixahlıqning tunji butpərəs padixahı Yəroboam (I)ning rəzillikining təsirini kobul kılıqan bolsa kerək. Həritilərni kerüng.

«Mikah»

Akzibning dukandarlırı Israil padixaħlıriqa yaloqanqılık yətküzidu;

¹⁵ Mən tehi sanga bir «mirashor» əpkelimən, i Marəxah xəhiridə turuwatqan kız; Israilning xan-xəripi Adullamojimu qüxüp kelidu.

¹⁶ Əzüngni takırbax kıl,

Zokungolojan balilar üçün qeqingni qüxürüwət;

Korultazdək aydingbaxlıqıngni kengəyt,

Qünki ular səndin ayrılip sürgün boluxqa kətti.

Jəbir-zulum üstigə qüxicidiojan jaza

2 ¹ Ornida yetip kəbihlikni oylaydiqanlar oja wə yamanlık əyligüqilərgə way! Pəkət ularning əolidin kəlsila, ular tang etixi bilenla uni ada kılıdu;

² Ularning aqkez kəzi etizlar oja qüxsila, ular zorawanlıq kılıp buliwalidu; Əylərgimü kizikipla kalsə, bularnımu elip ketidu;

Ular batur kixinimu jəməti bilən bulaydu,

Adəmni eż miraslıri bilən koxup qanggilioja kirgüziwalidu..

³ Xunga Pərvərdigar mundak dəydu: —

Mana, Mən bu ailigə karap, boyunliringlardın qıkıralmaydiqan yaman bir boyuntururkni oylap təyyarliyatımən;

Silər əmdi gidiyip mangmaysılər;

Qünki xu künər yaman künər bolidu.

⁴ Xu kuni ular silər toopranglarda təmsilni tiləja elip,

Eqinixlik bir zar bilən zarlaydu: —

«Biz pütünləy bulang-talang kılındıklı!;

U həlkimning nesiwisini baxxılar oja bəlüwətti;

Uni məndin xunqə dəhxətlik məhrum kıldı!

U etizlimizni munapikka təkşim kılıp bərdi!..

⁵ Xunga Pərvərdigarning jamaiti arisidin,

Silərdə qək taxlap zemin üstigə tana tartip nesiwə bəlgüqidin birsimi kalmayıdu..

1:14 «Sən huxlix hədiyilirini Morəxət-Gat xəhirigə berisən» — «Morəxət-Gat» degən səzning yiltizi «mirasni elix» yaki «mirastin məhrum bolux» (ibraniy tilida «morəx», ərəb tilida «miras»). Ular eż «miras»idin ayrıldı, mirasi oja «əlwida» deyixi kerək. «Akzibning dukandarlırı Israil padixaħlıriqa yaloqanqılık yətküzidu» — «Akzibning mənisi «aldamqılık», Yəhuda padixaħlıqıja jaylaxkan. Yəhuda padixaħlırı (xundakla Israil padixaħlırı) Akzib xəhirining dukanlıridin kəp payda kərgəndi («1Tər.» 4:21-23). Dürmən koxunu Israil padixaħlıqıja tajawuz kılqandın keyin, Samariya padixaħlırı jiddiy hajətkə qüxkəndə, Akzibtikilər ular oja burunkidək soda-setik kılıp kerəklik təminatları əwtəlməy, ular oja «yaloqanqı» bolup kılıdu.

1:15 «Mən tehi sanga bir «mirashor» əpkelimən, i Marəxah xəhiridə turuwatqan kız» — ibraniy tilida «Marəxah» wə «mirashor» yekin sez. «mirashor» əlwətə kinayilik gap, u Asuriyə padixaħı Sənnaheribni kərsitidü. «Israilning xan-xəripi Adullamojimu qüxüp kelidu» — «Adullam» əslidə Dawut pəyojəmber (yigit waktida) Saul padixaħtın kəcip, kiriwalqan qar idı. Demək, Israil, jümlidin uning padixaħı wa «xan-xəripi» bololoj butlar yənə kəqixi kerək. Birək bu səzning iqidiki mənisi yənə ünid bar. Dawut pəyojəmber «Adullam»da yoxurunojandin keyin, japhalık künərləri etküzgəndin ahirdə Israilning xərəplik padixaħı bolup qıkkən. Israil bəlkim uningoja oxhax japhalık künərləri etküzgəndin keyin xərəplik künərləri yənə keridü. Məzkur bəxarət yənə Məsih («Israilning xan-xəripi»)ning kəlgüsidiə Israilning gunahı tüpylidin azabka qüxkəni kərsitiximən mümkün.

1:16 «Əzüngni takırbax kıl, zokungolojan balilar üçün qeqingni qüxürüwət; korultazdək aydingbaxlıqıngni kengəyt,...» — qaqlarını qüxrüx matəmning birhil ipadisi.

2:2 «... batur kixinimu jəməti» — yaki «... batur kixinimu eyi».

2:2 Yəx. 5:8

2:3 Am. 5:13

2:4 «U Pərvərdigar etizlimizni munapikka təkşim kılıp bərdil» — «munapik» bəlkim eż əhdisidə heq turmaydiqan Asuriyə padixaħını kərsitidü.

2:5 Kan. 32:8

«Mikah»

Sahta pəyəmbərlərning Hudanıng pəyəmbərliridin rənjixi

⁶ Ular: «bexarət bərmənglər!» — dəp bexarət beridu!

Əgər pəyəmbərlər bu ixlar tooruluk bexarət bərmisə, əmdi bu ar-nomus bizdin hərgiz kətməydi!.

⁷ I Yakup jəməti,

«Pərvərdigarning Rohi səwr-takətsizmu?

Bu ixlar rast Uning kılqanlırimu?» — degili bolamdu?

Mening səzlirim durus mangajuqio yahxılık kəltürməndu?.

⁸ Bırak tünüginla Mening həlkim hətta düxməndək ornidin kəzəqaldı;

Silər hatırjəmlikdə yoldın etüp ketiwatqanlarning tonini iq kiyimliri bilən salduruwalisilərki, Ular ni huddi uruxtin kəytqanlardək kiyimsiz kəldurisilər.

⁹ Həlkim arisidiki ayallarnı əzlirining illik eyliridin kəoqlaysilər;

Ularning yax balılırini silər Mening güzəl gəhərimindin mənggügə məhərum kılısilər..

¹⁰ Ornunglardın turup nerı ketinglar;

Qürük halakətni,

Yəni azablık bir halakətni kəltüridiqan napaklıq tüpəylidin,

Bu yər silərgə təwə aramgaş bolmayıdu.

¹¹ Əgar bihudilikdə, yalqanqılıkta yürgən birsi yalqan gəp kılıp: —

«Mən xarab wə hərəkkə tayinip silergə bexarət berimən» — desə,

Mana, u xu həlkə pəyəmbər bolup ələndi!

Hudanıng «Israilning қaldisi» oqa bolovan wədisi

¹² Mən qoqum seni bir pütün kılıp uyuxturmən, i Yakup;

Mən qoqum Israilning қaldisini yiojmən;

Mən ularnı Bozrahədiki koylardək,

Əz yaylığida yioqilojan bir padidək jəm kılımən;

Ular adimining keplükidin warang-qurunglukka tolidu..

¹³ Bir «bəsüp etküqi» ularning aldioja qıkıp mangidu;

Ular bəsüp qıkıp, kowukkə yetip berip, uningdin qıkçı;

Ular bəsüp qıkçı,

Yəni kowukkə yetip berip, uningdin qıkçı;

2:6 «Ular: «bexarət bərmənglər!» — dəp bexarət beridul əgər pəyəmbərlər bu ixlar tooruluk bexarət bərmisə, əmdi bu ar-nomus bizdin hərgiz kətməydi!» — bu ayattə «bexarət berix» deyən peilning yəna bir tərjimisi: «xal qeqiq» (kinayilik gəp).

-Baxka birnəqqə hil tərjimiləri; (1) «Bu ixlar tooruluk bexarət bərməslək kerək!» (ular dəydu) «Əmdi ar-nomus (bizdin) hərgiz kətməydi!» (Mikah dəydi); (2) «Dərwəkə ular (pəyəmbərlər) bu ixlar tooruluk bexarət berixkə tohtaydu! Əmdi ar-nomus bizdin kətməydi!».

2:6 Yax. 30:10; Am. 7:16

2:7 «I Yakup jəməti, «Pərvərdigarning Rohi səwr-takətsizmu? Bu ixlar rast Uning kılqanlırimu?» — degili bolamdu?» — demək, Israil (xübühsizki, sahta pəyəmbərlərning təlimləri bilən): «Huda bizni seyidü, biz Hudanıng alahidə həlkı, U bizga hərgiz yamanlıqlik yatküznaydı» — dəweridu.

-Baxka birhil tərjimisi: «I «Yakup jəməti» dəp atalojuqi, Pərvərdigar səwr-takətsizmu? Bular (bu yaman ixlar) uning kılqanlırimu?».

2:8 «... silər hatırjəmlikdə yoldın etüp ketiwatqanlarning tonini iq kiyimliri bilən salduruwalisilərki, ularnı huddi uruxtin kəytqanlardək kiyimsiz kəldurisilər» — baxka birhil tərjimisi: «... huddi uruxtin kəytqanlardək aloqandək silər ularning tonini iq kiyimliri bilən elip bulisilər» (uruxtin kəytqanlar bolsa hatırjəmlikdə mangidu, əlwəttə).

2:9 «Menin güzəl gohərim» — (yaki «Menin zibuzunnitmidin») — bəlkim Kanaanə zəmininə özünü kərsitidü.

2:11 «Mən xarab wə hərəkkə tayinip silərgə bexarət berimən...» — baxka birhil tərjimisi: «Biri «xarab həm hərəkəning kep bolidioqlanlıq toorışında bexarət berimən» desə, u muxu həlkə taza muvəapik bir payojəmber bolidu».

2:12 «Əz yaylığida yioqilojan bir padidək jəm kılımən; ular adimining keplükidin warang-qurunglukka tolidu» — bəzi alimlər «adəmlərning keplükü»ni düxmənlərning keplükü, dəp kəraydu. Bırak bir pada koyalar jəm kılınojinida, bəribir qong «warang-qurung» ketürilidü.

«Mikah»

Ularning Padixağı ularning aldida,
Pərvərdigar ularning aldişa ətüp mangidu..

Bexarətlər 2-ķatar Yetəkqılərning əhalioja way!

3¹ Mən mundağ dedim: «Anglanglar, i Yaqupning hakimliri,
İsrail jəmatining əmirliri!

Adil həkümni bilix silərgə has əməsmu?

2-3 I yahxilikni eq kergüqi,

Yamanlıkpı yahxi kergüqilər —

Silər Əz həlkimdin terisini,

Ustihanlıridin gəxini yulidiojan,

Ularning gəxini yəydiyojan,

Terisi soyulmuşa üstidin sawaydiyojan,

Ustihanlırinı qakidiojan,

Ularnı kazanqa təyyarlioqandək,

Daxkazandiki gəxni toqriqandək toqraysilə!

4 Buningdin keyin ular Pərvərdigar ola nida kılıdu,

Bırak U ularnı anglimaydu;

Ularning kilmixliridiki hər türlük əbəhiliyi üçün,

U qəoqla U yüzini ulardin əqurup yoxurudu!».

Sahta pəyoqəmbərlərning əhalioja way!

5 Pərvərdigar Əz həlkini azduroquqi pəyoqəmbərlər toqrluluk mundağ dəydu: —
(Ular qıxları bilən qıxləydu,

«Aman-tinqılıklı» dəp warkiraydu,

Kimərkim ularning gelini maylimisa,

Xularqa karxi urux hazırlaydu!».

6 — Xunga silərni «alamət kerünük»ni kerməydiyojan bir keqə,

Pal salqılı bolmaydiyojan karangojuluq basidu;

Pəyoqəmbərlər üçün kuyax patidu,

Kün ular üstidə kara bolidu;

7 «Alamat kerünükni kergüqilər» xərməndə bolidu,

Palqılar yərgə karitilidu;

Ularning həmmisi kalpuklarını tosup yürüdü;

2:13 «Bir «besüp etküqi» ularning aldişa qıkıp mangidu; ular besüp qıkıp, kowukka yetip berip, uningdin qıktı; ular besüp qıktı, ... ularning padixağı ularning aldida, Pərvərdigar ularning aldişa ətüp mangidu — bu uluq bəxarət Hudanıng Yəhədani Asuriyə imperiyasının kütükzidiojanlığını kərsitudu; bizningqə bəxarət yənə ikki kətim əməlgə axurulidu.
—«Koxumqa sez»imizdə bizi toqrluluk yənə azrak xərhləyimiz.

2:13 Yəx. 32:4-5; 52:12; Hox. 1:11; Zek. 12:8; Mat. 3:5; 11:11-14; Yh. 10:2-4

3:1 «Mən mundağ dedim: «Anglanglar, i Yaqupning hakimliri, İsrail jəmatining əmirliri! ... » — 1-4-ayətə sezligüqi bəlkim pəyoqəmbərə ezi.

—«Yaqup» wa «İsrail» muxu yərda xübhisizki, ikki padixağılıknı təng kərsitudu. Muxu ayətkə karloqanda, qırıklıxiñ məmlıkatlərning əng yüksəki orunlilioja wə sothonilirlioja singip kırğınidi; bırak u padixağı Həzəkayıni tiloja almayıdu; Həzəkayı iləşmən adam bolup, u ezi muxu gunahlardaň həlfə bolοan.

3:5 «Kimərkim ularning gelini maylimisa, ... » — ibraniy tilida «kimərkim ularning aqzıja bir nərsə salmisa, ...».

3:5 Mik. 2:11

3:6 Yər. 15:9; Yo. 2:10, 31; 3:15; Am. 8:9

«Mikah»

Qünki Hudadin həq jawab kəlməydu..

⁸ Biraq mən bərəkət Pərvərdigarning Rohidin küqətə tolojanmən,
Yağupka əzining itaetsizlikini,

İsrail ola uning gunahını jakarlax üçün,

Tooqra həkümlərgə həm կudrətkə tolojanmən.

⁹ Buni anglanglar, etünimən, i Yağup jəmətinin hakimliri,

İsrail jəmətinin əmirlili!

Adil həkümət eəq bolqanlar,

Barlıq adalətni burmilaydiojanlar,

¹⁰ Zionni kan teküx bilən,

Yerusalemni həkkənisiyətsizlik bilən kuridiqanlar..

¹¹ Zonnning hakimliri parilar üçün həküm qıçıridu,

Kahinlar «ix həkkı» üçün təlim beridu;

«Pəyojəmbərlər» pul üçün palqılık kılıdu;

Birak ular «Pərvərdigarçaya tayinar» mix tehi,

Wa: — «Pərvərdigar arimizda əməsmu?

Bizgə həq yamanlık qüxməydu — deyixidu..

¹² Xunga silərning wajənglardın Zion teozi etizdak aqdurulidu,

Yerusalem dəng-təpilik bolup қalidu,

«Əy jaylaxkan taoq» bolsa ormanlığının otturisidiki yüksiri jaylardəkla bolidu, halas..

Ahirki zamanlardıki Yerusalem

4 ¹ Biraq ahirki zamanda, Pərvərdigarning eyi jaylaxkan taoq taoqlarning bexi bolup bektilidu,
² Həmmə dəng-egizliktin üstün kılınip kötürülidu;

Barlıq həlkələr uningoja қarap ekip kelixidu..

² Nuroğun қowm-millətlər qıkıp bir-birigə: —

«kelinglar, biz Pərvərdigarning teojoqa,

Yağupning Hudasining əyigə qıkıp keləyli;

3:7 «Ularning həmmisi kalpuklarını tosus yürüdi...» — kalpukları tosus adəttə hijillikni bildürətti. Uning üstigə, Musa pəyojəmberga berilən mukəddəs qanun boyiąqə yükümlük kesəl bolqan adamlar əzining keşənlilikini aghałandurux üçün kalpuklarını tosus «Napak, napak!» dəp warkırıcı kerək idi. Bu ayət bu sahə pəyojəmbərlərinin napak səzlərini etirap kılıxi kerək bolidioqanlığını bildürdü.

3:9 Am. 5:7; 6:12

3:10 «Zionni kan teküx bilən, Yerusalemni həkkənisiyətsizlik bilən kuridiqanlar» — xübhisiyət, Yerusalemda nuroğun həywətlik imarətlər pəyadə bolqanıdı. Birak həmməni adalətsizlikkə tayinip yasalojan.

3:10 Əz. 22:27; Zəf. 3:3

3:11 ««Pəyojəmbərlər» pul üçün palqılık kılıdu;...» — Hudanıng pəyojəmbərləri hərgiz palqılık ixlini kilməydu, əlwəttə. Həkkikiy pəyojəmbərlərinin hizmətləri bilən «palqılık»nın otturisidiki qong parkları toqıruluk «Təbirler»ni kerüng.

3:12 ««Əy jaylaxkan taoq» bolsa ormanlığının otturisidiki yüksiri jaylardəkla bolidu, halas» — Mikah əz dəvəridik «mukəddəs ey» yaki «ibadethana» deməydu — Ularning gunahları tüpöylidin u pəkət addiy bir «ey» bolup қalidi.

-Bu ayəttiki bəxərət bəlkim Həzəkiya padixañı qongkur taşırlandırgan boluxı mumkin. Yüz yıldın keyin ordidiki əmirlər bəxərətnin Həzəkiyaqə bolqan təsirini tiləp, əz padixañı Yəhəo kimoja bəxərətni nəkəl kəltüridü («Zion teozi etizdak aqdurulidu, Yerusalem dəng-təpilik bolup қalidu»), xuning bilər Yəhəmiyə pəyojəmber olum jazasidin kutulup bolqan (Təwrat, «Yəhəmiyə» 26-bab).

—«Yusuf jaylar» degini kinyalıq qaptır. Qünki Yəhədadikilər hərdaim «yusuf jaylar»da buthanılları selip xu yərdə butlaraq qokunojan. Lekin xu qaoqlarda Yerusalem butqə qokunojan jaydək «ħaram» bolup қalidu, xuningdək ormanlığının kixilerning keziga az-paz qelikdiqan bir kışmidin ibarət bolidu, halas!

3:12 Mik. 3:12

4:1 «Ahirki zamanda» — iibraniy tilida «künlərinin ahiridə». «Barlıq həlkələr uningoja Pərvərdigarning əyigə karap ekip kelixidu» — Təwrat həm Zəburda «(yat) əllər» həm «həlkələr» bolsa adəttə İsraildin baxqə barlıq həlkələrni, yəni «Yəhədiyə əməslər»ni kersitidu. «Mikah» deyən kitabta «yat əllər» yaki «həlk-millətlər» deyilsə, hərdaim muxu mənini bildürdü.

4:1 Yəx. 2:2-5

«Mikah»

U eż yolliridin bizgə egitidu,
Wə biz uning izlirida mangımız» — deyixidu.
Qünki kanun-yolyoruk Ziondin,
Pərwərdigarning səz-kalami Yerusalemın qıkçılojan bolidu.

³ U bolsa kəp həlk-millətlər arısında həküm qıkırıdu,
U küqlük əllər, yırakta turoqan əllərning hək-nahəklirigə kesim kılıdu;
Buning bilən ular eż kılıqlarını sapan qixliri,
Nəyzilirini orqak kılıp sokuxidu;
Bir əl yanə bir əlgə kılıq kətürməydi,
Ular həm yanə urux kılıxni eğənməydi;

⁴ Bəlkı ularning hərbiri eż üzüm teli wə eż ənjür dərihi astida olturidu,
Wə heqkim ularni körkətməydi;
Qünki samawiy əşyaların Sərdarı bolovan Pərwərdigar Əz aqzı bilən xundak eytti..

⁵ Barlıq həlkələr eż «ilah»ining namida mangsimu,
Birak, biz Hudayımız Pərwərdigarning namida əbadıl'əbadəgiqə mangımız.
⁶ Xu kündinə, — dəydi Pərwərdigar, — Mən meyip bolouqilarını,
Həydiwetilgənlərni wə Əzüm azar bərgənlərni yiçimən;;
⁷ Wə meyip bolouqını bir «kaldı»,
Həydiwetilgənni küqlük bir əl kılıman;
Xuning bilən Pərwərdigar Zion teoqida ular üstidin həküm süridü,
Xu kündin baxlap mənggügiqə..

⁸ Wə sən, i padini kəzətküqi munar,
— Zion kızıning egizlik, padixaḥlıq, sanga kelidü: —
— Bərhək, sanga əslidiki həkük-həkümranlıq kelidü;
Padixaḥlıq Yerusalem kızıqa kelidü..

Xərəptin ilgiri bolovan azab

⁹ Əmdi sən hazır nemixə nida kılıp nalə kətürisən?
Səndə padixaḥ yokmidi?
Senin muxawiringmu halak bolovanmadi,
Ayalni toloqak tutkandek azablar seni tutuwalovanmidi?
¹⁰ Azabka qüx, toloqak tutkən ayaldək tuqıuxka toloqinip tirixkın, i Zion kızı;
Qünki sən hazır xəhərdin qıçışən,
Həzir dalada turisən,

4:3 ... U bolsa kəp həlk-millətlər arısında həküm qıkırıdu... Ular həm yanə urux kılıxni eğənməydi» — Yəxaya pəyərəmbər eż kitabida muxu ayətlərni (1-3ni) nəkəl kəltəridü («Yəx.», 4:2).

4:4 ...ularning hərbiri eż üzüm teli wə eż ənjür dərihi astida olturidu» — buning keqmə mənisi bəlkim hər kixi hər adəm Hudaşa xükkür eytip, aqəzlük kilməydi, deqənlilik bolux mumkin.

4:5 1 Pad.

4:6 «Mən meyip bolouqilarını, həydiwetilgənlərni wə Əzüm azar bərgənlərni yiçimən» — «meyip bolouqu», «həydiwetilgənlər» wə «Əzüm azar bərgənlər» deyən səz aylaq rodtiki isimlərdür; xübhəsizki, bu Israilning panahtsız ajiz kıldır bolidiqanlıqını kərsitidü. «Meyip bolouqu» deyən səz bəlkim həzriti Yakub Pelestingə kəytən qəqəni, Hudanıning uning jahiliyini bir tərəf kılıp meyip kılıqdan keyinkı kərsətən xəpkətini əskə kəltəridü («Yar.» 32-bab).

4:6 Kən. 30:3, 4, 5

4:7 «Xu kündin baxlap mənggügiqə» — ibraniy tilida «həzirdin baxlap mənggügiqə».

4:7 Dan. 7:14; Zof. 3:19; Lukə 1:33

4:8 «padini kəzətküqi munar» — bəlkim Yerusalem wə uning əməldarlarını kərsitixi mumkin. Qünki ularning rohiyə jəhəttin pütküll Israil («Hudanıng padısı»)nın üstüga küzətgə, bakkıqi bolux məs'uliyiti bar idi. «Bərhək, sanga əslidiki həkük-həkümranlıq kelidü; padixaḥlıq Yerusalem kızıqa kelidü» — demək, Israil yanə padixaḥlıq bolidu, birak padixaḥlıq Huda Əzi (Məsih, Uning wəkili bolovaqqa) bolidu (7-ayət).

4:9 Yər. 8:19

«Mikah»

Sən hətta Babilojimu qıkışən.

Sən axu yərdə kütkuzulisən;

Axu yərdə Pərvərdigar sanga həmjəmət bolup düxmənliringdin kütkuzidu..

¹¹ Wə hazır nuroqun əllər: — «U ayaq astı kılınip buloqansun!»

Kəzimiz Zionning izasını kərsün!» — dəp sanga əkarxi jəng kılıxka yioqılıdu;

¹² Bırak ular Pərvərdigarning oylirini bilməydi,

Uning nixanini qüxənməydi;

Qünki ənqılerni hamanoqa yioqkandək U ularni yioqip koydi..

¹³ Ornungdin turup hamanni təp, i Zion kizi,

Qünki Mən münggüzungni temür, tuyaklıringni mis kılımən;

Nuroqun əllərni sokup para-para kiliwetisan;

Mən ularning qənimitini Pərvərdigaroja,

Ularning mal-dunyalırını pütkül yər-zemin Igisiga beoqıxlasmən..

Azablık künlərdə Məsih tuqulidu wə Israilni kütkuzidu

5 ¹Əmdi ezunglar koxun-koxun bolup yioqilinglar, i koxun kizi;

Qünki birsti bizni muhəsirigə aldı;

Ular Israilning həkim-sorakçısının məngzığə hasa bilən uridu;

²(Sən, i Bəyt-Ləhəm-Əfratah, Yəhəudadiki minglioqan xəhər-yezilar arısida intayın kiqik bolovan bolsangmu,

Səndin Mən üçün Israiloja Həkim Boluoqi qıkıdu;

Uning həzurumdin qıqxılxarı kədimdin,

Yəni əzəldin bar idi.)

³Xunga toloqak tutkən ayal tuqup bolouqə,

U ularni düxmənlirigə taxlap koyidu;

Xu qəoqda Uning kərindaxlıri bolovan qaldisi Israillarning yenioğa kaytip kelidu..

4:10 «Azabka qız, toloqak tutkən ayaldək tuquxqə tolojinip tixirkin, i Zion kizi; qünki sən hazır xəhərdin qıkışən, hazır dalada turisən, sən hətta Babilojimu qıkışən» — Israil Asuriyə taripidin andin Babil (andin keyin yənə Grek wə Rim imperiyası) taripidin azab tartidi. Mikai ularqa: Bu azablarnı Hudadin kəlqən «toloqak azablırlı» dəp bilgən bolsanglar, əmdi həkəkiy padixah wə muxawir (9-ayət) aranglardın tuquluxi kerək, dəydu. Dərəvəkə Məsih Əysa ular Rim imperiyəsi taripidin azab tartkanda tuquldı.

4:12 Yər. 51:33

4:13 «Ornungdin turup hamanni təp, i Zion kizi, qünki Mən münggüzungni temür, tuyaklıringni mis kılımən; nuroqun əllərni sokup para-para kiliwetən...» — 11-13-ayəttiki ixlar Israil Babilidin kütkuzulup (10-ayət) Kanaanoğa kaytip kəlgəndin keyin yüz berixi kerək. Wəhij miladiyədən ilgiriki 3- wə -2-əsirdə «Makkabıylar» dəwrində kışmən əmələgə axuruloxını bilən, toluk əmələgə axurulux ahirki zamanlarda bolux kerək.

4:13 Zək. 4:14; 6:5

5:1 «Əmdi ezunglar koxun-koxun bolup yioqilinglar» — baxka birhil tərjimisi: «əmdi eż-ezunglarnı kesip tiləngərlə!» (demək, kəttik kayoq-həsrətni bildürük üqün). «... Koxun-koxun bolup yioqilinglar, i koxun kizi» — «koxun kizi» debyn sırlıq sey Yerusalemidikilərini kərsitidü; bexarət əmələgə axuruloxanda Yerusalemidikilərinin həmmisinin əskər bolidiqanlığını bildürürüxi mumkin. «Qünki birsti bizni muhəsirigə aldı; ular Israilning həkim-sorakçısının məngzığə hasa bilən uridu» — bu «muhəsirə» bəlkim ikki muhəsirini kərsitxi mumkin: (1) Asuriyə imperiyasının Yerusaleməqə bolovan muhəsiri; xu qəoqda birsti Həzəkiya padixahninq «məngzığə hasa bilən urqan»mikin? (2) ahirki zamandiki «nuroqun əllər»ning muhəsiri (4:11-13ni körür). Bu ikki təhlil toqra bolsa aystəninq ikkinçi jümləsidəki «»: (1) Asuriyə padixahını wa keyin: (2) ahirki zamandiki dəjinalı kərsitidü.

5:2 «Sən, i Bəyt-Ləhəm-Əfratah, Yəhəudadiki minglioqan xəhər-yezilar arısida intayın kiqik bolovan bolsangmu, səndin mən üçün Israiloja Həkim Boluoqi qıkıdu; uning həzurumdin qıqxılxarı kədimdin, yəni əzəldin bar idi» — demisəkmu, bu Məsih Əysani kərsitidü. U: (1) «Bəyt-Ləhəm» debyn kiqik yezida tuquxlojan; (2) xuning bilən bir wakıttı u Hudanıng «Kələmə» bolup, Huda uning wasitisi arzikil həmmə məwjudatlarnı yaratkanıdı («Yh.» 1:1-4), Məsih, uming yenidin «əzəldin tartıp» Hudanıng iradisini baja kəltürükə qıqxılxırıdanı.

5:2 Mat. 2:6; Yh. 7:42; Yar.3:8; 7:12; 14:18; 16:7; Mis.3:4; Yh. 13:3

5:3 «U ularni düxmənlirigə taxlap koyidu» — yaki «ularni taxlap koyidu». «Xunga toloqak tutkən ayal tuqup bolouqə, U ularni düxmənlirigə taxlap koyidu» — demək, bexarət boyiqə «Məsih» tuqulujusqə Huda Israilni yat əllərning

«Mikah»

⁴ U bolsa Pərwərdigarning küqi bilən,
Pərwərdigar Hudasining namining həywitidə padisini bekixqə ornidin turidu;
Xundak kılıp ular məzmut turup əlidid;

Qünki U xu qəođa yər yüzining kərilirigiçə uluq dəp bilinidu.

⁵ Wə bu adəm aram-hatırjəmlimiz bolidu;

Asuriyəlik zeminimizə bəsüp kirgəndə,

Ordilirimizni dəssəp qəyligəndə,

Biz uningoja əxarı yatta həlkə padıqisini,

Səkkiz əkbiliyətlik yetəkqini qıkırımız;

⁶ Ular Asuriyə zeminini kılıq bilən,

Nimrodning zeminini etkalliridə harabə kılıdu;

Wə Asuriyəlik zeminimizə bəsüp kirgəndə,

Qegrimiz iqini qəyligəndə,

U adəm bizni uning əldidin kutkuzidu.

⁷ Wə Yakupning əldidisi nuroğun həlkələr arısında Pərwərdigardin qüxkən xəbnəmdək bolidu,
Qəp üstigə yaşqan yamoqurlardək bolidu;

Bular insan üçün keqikməydi,

Adəm balılırinin ajrını kütüp turmaydu..

⁸ Yakupning əldidisi əllər arısında,

Yəni nuroğun həlkələr arısında ormandiki hayvanlar arisidiki xirdək bolidu,

Koy padiliri arisidiki arslandək bolidu;

Xir ətkəndə ularning arisidin,

Həqkim kutkuzup alalıqjudək qəyləp dəssəydi,

Titma-tit kılıp yırtıwetidu..

⁹ Kolung kükəndiliring üstigə kətürülidu,

Barlıq düxmənliring üzüp taxlinidu.

¹⁰ Xu künidə xundaq boliduki, — dəydu Pərwərdigar,

Mən aranglardın barlıq atliringni üzüp taxlaymən,

Jəng hərwiliringni əhalək kılımən..

¹¹ Zeminingdiki xəhərliringni yokitmən,

həkümranlıkı astıqə tapxuridu, ular baxka əllərning hakimiyyiti astida turidu; xuningdak ular japa wə azab tartidu. «Xu qəođa Uning Məsihliŋ əkerindaxlıri bolən əldidisi Israillarning yenioja qaytip kelidu» — ayətkə əkriođanda Məsihliŋ tuquluxi Hudaqə sadık bolən bir «əldidisi», yəni «uning əkerindaxlıri» Pełastin zeminə qaytip kəlxii bilən baqlıq; tarixtin bilimizki, Hudanıng «əldidisi»ning «qaytip kəlix»i Məsih tuquluxtin ilgiri idi (miladiyədin ilgiriki 520-yili).

5:5 Yəx. 9:5

5:6 «Ular Asuriyə zeminini kılıq bilən, Nimrodning zeminini etkəlliridə harabə kılıdu» — «Nimrod» bolsa Babil xəhərliringin asasıqı idi. «Asuriyəlik zeminimizə bəsüp kirgəndə, qegrimiz iqini qəyligəndə, u adəm bizni uning əldidin kutkuzidu» — ahırkı zamanda Məsih Israileli (ular təwa kılqanın keyin) bərlik düxmənliridin kutkuzidu.

5:7 «Wə Yakupning əldidisi urğun həlkələr arısında Pərwərdigardin qüxkən xəbnəmdək bolidu, qəp üstigə yaşqan yamoqurlardək bolidu; bular insan üçün keqikməydi, adəm balılırinin ajrını kütüp turmaydu» — bu oxxitinxing asasıy manisi: «adəmlərning hərkəndək ix-paaliyətləri xəbnəm wə yamoqroqa həqkandak təsir yatküzəlməydi; ular qırixı üçün adəmlərning hərikətinini kütəməydi. Xəbnəm wə yamoqur bəribir pəkət Hudanıng orunluxturuxi bilən qıxiidu»; kəlgüsidiə Huda Əz mehîr-xəpəkti bilən Yakup jəmatını dunyadıki barlıq əllərni (ular heq ix-paaliyətlərni kilmayla) oyojtidojan wə yengilaydojan bir barikit kılıdu.

5:8 «Xir ətkəndə ularning arisidin, həqkim kutkuzup alalıqjudək qəyləp dəssəydi, titma-tit kılıp yırtıwetidu» — «ular» muxu yarda «ormandıki hayvanlar» wə «köy padılıri»ni (demək, yət əllərni) kərsatsa kerək.

5:10 «Mən aranglardın barlıq atliringni üzüp taxlaymən, jəng hərwiliringni əhalək kılımən» — Hudanıng Musa pəyəqəmbərgə tapxurojan parmanlıri boyığa, Israillar arisidiki atlar wə jəng hərwilirini kepəytikkə bolmayıdu. Hudanıng məksiti xübhisizki, Əz həlkəning atlar oja, hərvilar oja əməs, bəlki Huda Əzigila tayinixidin ibarəttur («Qan.»17:16, «Zəb.»20:7, «Yax.31:1»nimü kerüng).

5:10 Hox. 14:4

«Mikah»

Barlıq istihkamliringni oqlitimən.

¹² Şehirlərni қolungdin üzüp taxlaymən;

Silərdə palqılar bolmayıdu.

¹³ Mən oyma məbduliringni,

«But tüwrük»liringlarnı otturundin üzüp taxlaymən;

Sən eż қolungning yasiojinişa ikkinqi bax urmaysən.

¹⁴ Arangdin «Axerah»liringni yuluwetimən,

Wə xəhərliringni һalak klimən;

¹⁵ Wə Manga կulak salmiojan əllərning üstigə aqqık wə dəroqəzəp bilən intikamni yürgüzimən.

Bexarətlər 3-ķatar Hudanıng dəwasi

6 ¹ Pərwərdigarning nemə dəwatkinini hazır anglanglar: —

«Ornungdin tur, taoqlar aldida dəwayingni bayan kıl,
Egizliklərgə awazingni anglatkin»..

² «I taoqlar,

Wə silər, yər-zemining eżgərməs ulliri,

Pərwərdigarning dəwasını anglanglar;

Qünki Pərwərdigarning Θz həlkı bilən bir dəwasi bar,

U Israil bilən munazilixip əyibini kərsətməkqi;

³ I həlkim, Mən sanga zadi nemə kıldı?

Seni nemə ixtaizar kiliptimən?

Mening hatalikım toqıruluk guvahlıq berixkin!

⁴ Qünki Mən seni Misir zeminidin elip qıqarddım,

Seni küllük makanidin hərlükə kütkəzdüm;

Aldingda yetakləxkə Musa, Hərun wə Məryəmlərni əwəttim.

⁵ I həlkim, Pərwərdigarning həkkaniylıklarını bilip yetixinglar üçün,

Moab padixahı Balakning əndək niyitining barlığını,

Beorning oolı Balaamning uningoja əndək, jawab bərgənlığını,

Xittimdin Gilgalojıqə nemə ixlar bolovanlığını hazır esinglaroja kəltürünglər.

⁶ — Mən əmdi nemini kətürüp Pərwərdigar aldişa kelimən?

Neməm bilən Həmmidin Aliy Boluçı Hudanıng aldida egilimən?

Uning aldişa kəydürmə kurbanlıqlarını,

5:11 «Zeminingdiki xəhərliringni yokitimən, barlıq istihkamliringni oqlitimən» — Hudanıng bu ixta bolovan məksiti barlıq atlarnı wə jəng hərwilirini yokitix məksitigə oxhax boluxi kerək — Israillni pəkət Əzigila tayanduruxtur.

5:14 «Arangdin «Axerah»liringni yuluwetimən» — «Axerah»lar bəlkim butpərəslilikə beoixlanıstan dərəhliklər idi. Dərəhler but xəkligə uyulmuş yaxı nəkixləngən boluxi mumkin idi. «Wə xəhərliringni һalak klimən» — «xəhərliring»ning baxxa bir tərjimisi: «qanlık kurbangahlıring».

6:1 «Ornungdin tur, taoqlar aldida dəwayingni bayan kıl, egizliklərgə awazingni anglatkin» — bu sözər Mikahning eziqə (İsraillar anglisün dəp) ettilən. Kədimki taoqlar wə dəng-egizliklər muxu dəwada Hudanıng wədiliridə turənlikəna guvahlıq beridü («Qan.» 4:26, «Yəx.» 1:2ni kərinüng).

6:2 Hox. 4:1

6:4 Mis. 12:51; 14:30; 20:2

6:5 «I həlkim... Moab padixahı Balakning əndək niyitining barlığını, Beorning oolı Balaamning uningoja əndək jawab bərgənlığını, Xittimdin Gilgalojıqə nemə ixlar bolovanlığını hazır esinglaroja kəltürünglər» — Huda Xittimda İsrailların butpərəslilikini jalazılınan, andın ularnı kağırum kılıqları; U Gilgalda mojiza yaritip, ularnı lordan dəryasidin etkezgən. Əmdi hazır oxhax ixlar bolmamdu — ular halisila, butpərəslilikin towa kılıp, Hudanıng nijatını kərədiqən bolidu. Tiloja elinojan wəkələr «Qel.» 24-, 25-bab, wə «Yəxua» 1-5-bablardıa hatırıləngən.

6:5 Qel. 22:5; 23:7; 25; Yə. 5

«Mikah»

Bir yillik mozaylarni elip keləmdim?
⁷ Pərvərdigar mingliojan qoqçarlardın,
Tümənligən zəytun meyi dəryaliridin huzur alamdu?
Itaətsizlikim üçün tunji balamni,
Tenimning puxtini jenimning gunahıja atamdimən!?.
⁸ I insan, U sanga nema ixning yahxi ikənlilikini kərsətti,
Bərlək, Pərvərdigar səndin nema tələp kılənlikini kərsətti –
Adalətni yürgüzüx,
Mehribanlıknı seyűx,
Sening Hudaying bilən billə kəmtərlik bilən mengixtin baxka yənə nema ixing bolsun?.

Dəwaning dawami, həküm qıkırıx

⁹ Pərvərdigarning awazi xəhərgə hitab kılıp qakırıdu;
(Pəm-danalıq bolsa namingoja hərmət bilən karaydu!)
Əmdi həküm palikını wə uni Bekitkinini anglanglar: —
¹⁰ Rəzil adəmning eyidə rəzilliktin aloqan baylıklar yənə barmidu?
Kəm əlqəydiqan yirginqliq əlqəm yənə barmidu?.
¹¹ Biadil taraza bilən,
Bir halta sahta taraza taxliri bilən pak bolalamdım?..
¹² Qünki xəhərning bayliri zorawanlıq bilən toloqan,
Uning ahalisi yaloqan gəp kılıdu,
Ularning aqzidiki tili aldamqidur..
¹³ Xunga Mən seni urup kesəl kılımən,
Gunahlıring tüpəylidin seni harabə kılımən.
¹⁴ Yəysən, birak toyunmaysən,
Otturangda aq-boxluk kılıdu,
Sən mülküngni elip yetkiməkqi bolisən,
Birak sakliyalmaysən;
Saklap қaldurojining bolsimu, uni kiliqka tapxurimən..
¹⁵ Teriysən, birak hosul almaysən;
Zəytunlarnı qəyləysən, birak əzüngni meyini sürtüp məsih kılalmaysən,
Yengi xarabni qəyləp qıkırısan,
Birak xarab iqəlməysən..

^{6:7} «Tenimning puxtini jenimning gunahıja atamdimən!?» — ibraniy tilida «tenimning mewisini jenimning gunahıja atamdimən!?».

^{6:8} **Kan. 10:12**

^{6:9} «Əmdi həküm palikını wə uni bekitkinini anglanglar!» — baxka birhil tərjemisi: «Əmdi i kəbilə wə xəhər jamaiti, anglanglar!».

^{6:10} «Rəzil adəmning eyidə rəzilliktin aloqan baylıklar yənə barmidu? Kəm əlqəydiqan yirginqliq əlqəm yənə barmidu?...» — 10-15-ayətlərdə hatırıləngən Israilning kilmixliri yüksiriki 8-ayəttiki sozning öksi bolidu (adalətni yürgüzüx, mehribanlıknı seyűx, kəmtərlərça Huda bilən billa mengix). Muxu ayəttiki «əlqəm» ibraniy tilida «əsfah» bolidu.

^{6:11} «Biadil taraza bilən, bir halta sahta taraza taxliri bilən pak bolalamdım?» — baxka birhil tərjemisi: «Biadil tarazini, bir halta sahta taraza taxlirini tutup turoqan adəmlərni pak hesabliyaldım?».

^{6:11} **Hox. 12:8**

^{6:12} **Yər. 9:7**

^{6:14} «Yəysən, birak toyunmaysən, otturangda aq-boxluk kılıdu» — bəzi alımlar bu ibarə tolojak kesili «dizerteriyə»ni kərsitidilə, dəp karaydu. «Sən mülküngni elip yetkiməkqi bolisən, birak sakliyalmaysən; saklap қaldurojining bolsimu, uni kiliqka tapxurimən» — baxka birhil tərjemisi: «sən toloqkəkə kelişən, birak balını tuqmaysən; tuqsangmu, balangni kiliqka tapxurimən».

^{6:14} **Hox. 4:10**

^{6:15} **Kan. 28:38; Həq. 1:6**

«Mikah»

¹⁶ Qünki «Omrining bəlgilimiliri»ni,
«Ahəbning jəmətidikilər kıləjanlırı»ni tutisən;
Sən ularning nəsihətliridə mangisən,
Xuning bilən Mən seni harabə,
Səndə turuwatqanlarning həmmisi iskirtix obyekti kılımən;
Sən həlkimdiki xərməndiqilinkni kətürisən..

Pəyəzəmbərning azablinixliri

7¹ Mening һalimoja way! Qünki mən huddi yazdiki mewilər yioqılıp,
Üzüm һosulidin keyinki wasangdin keyin aq kalojan birsiga ohxaymən,
Yegüdək sapak yoktur;
Jenim təxna bolajan tunji ənjür yoktur!
² Ihlasmən kixi zemindin yokap kətti,
Adəmlər arısida durus bırsimu yoktur;
Ularning həmmisi kan təkükxə paylimakta,
Hərbiri ez əkerindixini tor bilən owlayıdu..
³ Rəzillilikni puhta kılıx üçün,
Ikki koli uningoja təyyarlanıqan;
Əmir «inam»ni soraydu,
Sorakqimu xundak;
Mətiwər janab bolsa ez jenining nəpsini axkara eytip beridu;
Ular jəm bolup rəzillilikni toküxmakta..
⁴ Ularning əng esili huddi jioqandək,
Əng durusi bolsa, xohilik tosuktin bəttərdur.
Əmdi kezətqiliring қorkup kütkən kün,
Yəni Huda sanga yekinlap jazalaydioqan künü yetip kəldi;
Ularning alakzadə bolup ketidiqan wakti hazır kəldi.
⁵ Ülpitinggə ixənmə,
Jan dostungoja tayanma;
Aožingning ixikini կuqıkında yatkuqidin yepip yür.
⁶ Qünki oqul atisioqa bihərmətlik kılıdu,
Kız anisioqa, kelin keyn anisioqa əkarxi kəzətqilidu;
Kixining düxmənləri ez əyidiki adəmliridin ibarət bolidu..
⁷ Bırak mən bolsam, Pərvərdigar oja əkarap ümid baqlaymən;
Nijatimni bərgüqi Hudani kütimən;
Mening Hudayim manga կulaq salidu.

6:16 «Qünki «Omrining bəlgilimiliri»ni, «Ahəbning jəmətidikilər kıləjanlırı»ni tutisən» — Omri Israilning intayın razıl padixağı bolup, nuroqunlıqan butlarnı yasap, Israılın bularoja qoquňuxka buyruqan. Ahəb uningdin tehimu rezillikkə etüp, butpərəslilikə pahxiwazlık, «insan kurbanlığı», pukralarnı bulang-talang kılıx wə katillikni koxxanıdi. («1Pad.» 16-22-babların kerüng). «Səndə turuwatqanlarning həmmisi iskirtix obyekti kılımen» — muxu yarда «iskirtix» mazak kılıxını bildürdü.

6:16 1Pad. 16:25, 26, 30-34

7:2 Zəb. 12:1-2; Həox. 4:1

7:3 «Mətiwər janab bolsa ez jenining nəpsini axkara eytip beridu» — «metiwər jabab» bəlkim padixağının wasitilik kərsitidu.

7:3 Mik. 2:1; 3:11

7:4 «Ularning əng esili huddi jioqandək, əng durusi bolsa, xohilik tosuktin bəttərdur» — «əng esili» adalıtnı burmilimaydu, pəkət uningoja tosalıq bolidu! «Huda sanga yekinlap jazalaydioqan kün...» — ibranı tilida «seneñ yoklinidioqan kününç» deyildi.

7:6 Əz. 22:7; Mat. 10:21, 35, 36; Luka 12:53

«Mikah»

Ahirki zaman toqrluk ümid – Hudaning «kaldisi» söz kılıdu

⁸ Manga қарап hux bolup kətmə, i dütminim;
Gərqə mən yıkılıp kətsəmmə, yənə kopımən;
Kərangoqluluqtı oltursam, Pərvərdigar manga yorukluk bolidu..

⁹ Mən Pərvərdigarning oqəzipigə qıdəp turimən –
Qünki mən Uning aldida gunaş sadir kıldırm –
U menin dəwayımnı sorap, mən üçün həküm qıkırıp yürgüzgüzə kütimən;
U meni yoruklukka qıkırıdu;
Mən Uning həkkaniylılıkini kerimən.

¹⁰ Wə menin dütminim buni keridu,
Xuning bilən manga: «Pərvərdigar Hudaying kəni» degən ayalni xərməndilik basidu;
Mening kəzüm uning məəqlubiyitini keridu;
U koqidiki patqakətək dəssəp qaylinidu..

Hudaning jawabi

¹¹ — Sening tam-sepilliring kürulidiojan künidə,
Xu künidə sanga bekitilgən pasiling yiraqlarə yətkilidu.

¹² Xu künidə ular yeningoja kelidu;
— Asuriyədin, Misir xəhərliridin,
Misirdin Əfrat dəryasıiqıqə, dengizdin dengizoqıqə wə taqdın taqoqıqə ular yeningoja kelidu.

¹³ Birək yər yüzü bolsa ezininq üstidə turuwatkanlar tüpəylidin,
Yəni ularning kilmixlirining mewisi tüpəylidin harabə bolidu..

Hudaning «kaldisi»ning duası

¹⁴ — Əz həlkinqni, yəni ormanda, Karməl otturisida yaloquz turuwatkan Əz mirasing bolğan padını,
Tayaq-ħasang bilən ozuklanduroqaysən;
Kədimki künlərdikidək,
Ular Baxan həm Gilead qımənzarlırida qayıtidin ozuklansun!..

Hudaning jawabi

¹⁵ — Sən Misir zeminidin qıkkən künlərdə bolğandək,
Mən ularoja karamət ixlarnı kərsitip berimən..

¹⁶ Əllər buni körüp barlıq həywisidin hijil bolidu;
Kolini aqzı üstigə yapıdu,
Kulaklıri gas bolidu;
¹⁷ Ular yilandək topa-qangni yalaydu;
Yer yüzidiki əmiliqüqlərdək əz texükliridin titrigən peti qıkıdu;
Ular körküp Pərvərdigar Hudayimizning yenioja kelidu,

^{7:8} «Manga қарап hux bolup kətmə, i dütminim;...» — muxu yərdiki «dütminim» həm 10-ayəttiki «u» degənlər «ayalqə rodtva kəlgən bolşaqlıq, bəxarət Yerusalemning Asuriyəgə gəp kılənlilikini, yaki bolmisa ahirki zamandıki dütminə Babiləqə gəp kildiñojanlığını kərsətsə kerak.

^{7:9} Zəb. 9:5-7; Zəb. 43:1-2; Yər. 50:34

^{7:10} Zəb. 79:10; 115:2; Yo. 2:17

^{7:13} Yər. 21:14

^{7:14} «... ormando, Karməl otturisida yaloquz turuwatkan əz mirasing bolğan pada...» — «Karmal» bolsa Israilning əng barakşan, əng esil ormanlıq rayonu.

^{7:14} Mik. 5:3

^{7:15} Yo. 2:26

«Mikah»

Wə sening tüpəylingdinmu қорқиду..

¹⁸ Қəbihliknı kəqüridiojan,

Əz mirasi bolоjanlarning қaldısining itaətsizlikidin ətidiojan Təngridursən,

U aqqıkını mənggүgə sakławərməydu,

Qünki U mehîr-muhəbbətni huxallık dəp bilidu.

Kim sanga təngdax ilahdur? ¹⁹

¹⁹ — U yənə bizga қarap iqini aqritidu;

Қəbihliklirimizni U dəssəp qəyləydu;

Sən ularning barlık gunahlarını dengiz təglirigə taxlaysən.

²⁰ — Sən ədimki künlərdin beri ata-bowlirimizə qəsəm kılıjan həkikət-sadaqətni Yakupka,

Əzgərməs muhəbbətni İbrahimoja yətküzüp kersitisən.

^{7:17} Zəb. 72:9; Yəx. 49:32

^{7:18} «Kim Sanga təngdax ilahdur?» — «Mikah» degən isim, ibraniy tilida «kim Hudaşa təngdax?» degən mənidə.

^{7:18} Mis. 34:6, 7; Zəb. 103:9

Қоxумqə səz

2-bab, 12-13 ayəttiki bexarət toqrisida: —

«Mən qoqum seni bir pütün kılıp uyuxturmən, i Yakup;
Mən qoqum Israilning kaldisini yiqimən;
Mən ularni Bozrahdiki köylardək,
Əz yaylıkda yiqilqan bir padidək jəm kılımən;
Ular adimining köplükidin juxkunlixip ketidü.
Bir «bəsüp ətküqi» ularning aldiqa qıkıp mangidü;
Ular bəsüp qıkıp, kowukkə yetip berip, uningdin qıktı;
Ularning padixahı ularning aldida,
Pərwərdigar ularning bexioqa etüp mangidü».

Izaḥatlırimizda eytkinimizdək, bu bexarətning üq «əməlgə axurulux» boluxi mumkin.

(1) Birinqi əməlgə axurulux Yerusalemining Asuriyə padixahı Sənnaheribtin kütkuzuluxi. Sənnaherib Yəhudanıng barlıq xəhərlirini ixoqla kılıp, andın Yerusalemni muhəsirigə aloqandin keyin: «Ular tezla yıklılıdu» dəp oylioqan wə mahtinip: «Mening butlirim Pərwərdigardin uluq» deginidə, u allıqaqan əz akıvitini bekitkəndi. Həzəkkiya padixahı bolsa həmmə ixlarnı Pərwərdigaroja tapxurup, Sənnaheribkə təslim boluxni rət kılıqan. Xu qaođa Sənnaherib: «Efiopiya bizgə hujum kılmaqqıkən» degən bir iöwani anglap, Asuriya қoxununu Yerusalemdin qekindürgən. Andın «Yəxaya pəyoğəmbər» kitabida hatiriləngəndək: «**Xuning bilən Pərwərdigarning Pərixtisi qıkıp, Asuriyəliklərning bargahında bir yüz səksən bəx ming əskərnİ urdi; mana, kixilər atığəndə orundin turoqanda, ularning həmmisining əlgənlikini kərdil**» («Yəxaya» 37-bab)

Bu dərwəkə Yəhuda üçün yengi bir baxlinix idi. Muxu yərdə «bəsüp ətküqi» «Pərwərdigarning Pərixtisi»ning Əzi idi. Baxka yərlərdə tohtalojinimizdək ixinmizki, «Pərwərdigarning Pərixtisi» alahidə xəhs bolup, U «Pərwərdigarning Səz-Kalami» bolğan Məsihədin baxka xəhs əməstur.

(2) İkkinqi əməlgə axurulux yüksərikidikidək anqə «kezgə kərünərlik» bolmisimu, uningdin mühüm dəp karaymız. Miladiyədin ilgiriki asırlarda, muxu ayətri xərhligən «rabbiy»lar (Yəhudiy ustazlar)ning kəpi ayəttiki «bəsüp qıkkuqi»ni bolsa «Ilyas pəyoğəmbər», «Padixah»ni bolsa «Məsih-Kütkuzoquqi» dəp karayıtti (baxka pəyoğəmbərlərmü Ilyas pəyoğəmbərning Məsihning yolini təyyarlaydiqanlığını tilqa alıdu). Injil dəwrigə kəlgəndə Yəhya pəyoğəmbər awwal kərünüp, həlkni Məsihkə ixinxək təyyarlıqanlığını kərimiz. Yəhya tuquluxtin ilgiri, pərixtə Jəbrail Yəhyanıng atisi Zəkəriyaçşa mundak həwər yətküzdi: «**U** (bu bal) **Rəbning aldida Ilyas pəyoğəmbərgə has bolğan roh wə küq-kudrəttə bolup, atilarning kəlbilirini balilaroja mayıl kılıp, itaətsizlərni həkkənayınlarning akılanlılığıga kirdüzüp, Rəb üqün təyyarlanan bir həlkni hazır kılıx üçün Uning aldida mangidü**» (Injil, «Luka», 1-bab).

Ottuz yıldın keyin Hudanıng buyruki boyiqə Yəhya pəyoğəmbər «**I'ordan dəryası wadisidiki barlıq rayonlarnı kezip, kixılərgə gunahlaroja kəqürüm elip kelidiqan, towa kılıxnı bildüridi**qan suoja «qəmüldürük»ni jakarlaxnı baxlıdı» («Luka», 3:3). Kərimizki, Yəhya bu həwərni Yerusalemdə əməs, balkı qel-bayawanda jakarlıdı. U yənə uning «qəmüldürük»inin adəmni Hudanıng «kəqürüm kılıxi»iqa elip baridu, dəydu. Bu dərwəkə bir «bəsüp qıkix» — Yəhya

«Mikah»

pəyəqəmbərning mana xundak yengi hux həwərni jakarlıqan waqtlojıqə, Hudanıng «kəqürüm kılıx»ı Yerusalemıdki mukəddəs ibadəthanısında қılıqan қurbanlıqlar arkılıq bolup kəldi. Hudanıng «kaldısı» boğan məmin bəndiliri Yəhyanıng səzlisirə kirip qəmüldürülgən. Məsih, Əysə axkara təlim berixkə baxlıqanda, Yəhyanıng kəp əgəxküqiliri uningdin ayrılip, Əysə Məsihning kəynidin mengixkə baxlıqan. Xuning bilən təwəndiki parang boğan: —

«Andin muhlislar Yəhyanıng yenioqa kelip:

— Ustaz, I'ordan dəryasining u kətida sən bilən birgə boğan, ezung təripləp guwaqlik bərgən həlik kixi mana hazır əzi kixılerni qəmüldürüwatidu, wə həmmə adəm uning yenioqa ketixiwatidu, — dedi.

Yəhya mundak jawab bərdi:

— Əgər uningoja əxtin ata қilinmioqan bolsa, insan həqnərsigə igə bolalmayıdu. Mening silərgə: «Mən Məsih, əməs, pəkət Uning aliddə əwətilgənmən» deginimə silər ezunglar guwahqisilər. Kelingəknə əmrigə aloquqi yigittur (Yəhuda muxu yerdə Məsihni kərsitidu); lekin yigitning awazını anglaxnı kütüp turidiqan yigitning əldidə uning awazını anglap, əlbidə tolimu hursən bolidu. Mening bu hursənlilikm əmdi tolup taxidu. Uning güllənmiki, mening ajizlaxmikim mukərrərdur» («Yh.,» 3:26-30).

Muxu yerdə «besüp qıkkuqi» ez hizmitini ada kılqan boldi. Hudanıng «pada»si kona қurbanlıq tüzümidin besüp qıkıp, ez padixağı Rəb Əysə Məsihgə əgixixkə baxlıqan. Ular bu yolda Məsih Əysə Əzi ularning gunahlıları üçün қurbanlıq bolupla əlməy, bəlkı pütün dunyanıng gunahlıları üçün ahirki, mukəmməl wə toluk қurbanlıq bolidioqanlığını tonup yetələydi. Bu əməlgə axurulux bəlkim Məsih Əysanıng məlum bir sırlıq bayanioğa qüxəndürük bolidu: —

«Təewrat ənənəsi wə pəyəqəmbərlərning yazmılırı Qəmüldürgüqi Yəhya oqıqə silərgə yetəkqi bolup kəldi; xu wakıttın baxlap Hudanıng padixaqliğinə hux həwiri jakarlinip keliyatidu; padixaqlikka kirməkqi boğanlarning hərbiri xu padixaqlikka besüp kiriwelixi kerəktur» («Lukə», 16:16, «Mat.» 11:11-15-ayətlərnimə kerüng).

(3) Üqiniqi əməlgə axurulux ahirki zamanlarda yüz berixi mukərrər. Mikah, wə baxkə pəyəqəmbərlər baxkə yərlərdə bexarət bərginidək, ahirki zamanda «Məsihning rəkibi» dəjjalning «ezitkü yetəkqliki»də, barlıq əllər Yerusalemıqə hujum əlxıqka yiqiliidu. Mikahıning muxu 12-ayəttiki «Bozrah» (həzirki I'ordaniyəning «Petra» xəhiri)ni tiləja alojini, bəlkim xu wakıttı Hudanıng Əz «kaldısı»ni қoşdax üçün xu yərgə yioqidöjanlığını kərsitidu («Yəx.» 63:1, «Hab.» 3:3-ayətlər wə izahatlarnı kerüng). («Bozrah» degənning mənisi: «koy qotını»)

Huda Əz «kaldısı»ni xəhsən Məsih arkılıq kutkuzidu. U ularnı yetəkləp qəlibə bilən «besüp qıkıp» kelidu; xuning bilən pütünləy yengi bir dəwr baxlinidu.

Amin!